

Gəncəlilər dahi şairin xatirəsini daim əziz tuturlar

Cəsarətlə demək olar ki, keçən il Nizami Gəncəvinin 880 illiyi ilə bağlı Gəncə Regional Mədəniyyət idarəsinin Gəncə Şəhər İcra Hakimiyyəti ilə birgə keçirdiyi tədbirlər özünün ardıcılığına, məzmununa, ölkə Prezidentinin dahi şairin yubileyi ilə bağlı imzaladığı Sərəncamın ruhuna uyğun idi və digər bölgələrdən əməlli-başlı seçilirdi.



O zaman regional idarənin rəisi Vasif Cənnətoğlu bu barədə söhbət edərkən demişdi: "Nizami Gəncəvi bizim xalqın elə bir mənəvi sərvətidir ki, onunla hər bir azərbaycanlı haqlı olaraq fəxr edir. Amma gərək etiraf edək ki, necə deyirlər, o bir köynək Gəncəyə yaxındır. Çünki burada doğulub, bütün həyatı boyu bu şəhəri tərk etməyib. Belə möhtəşəm tədbirlər Gəncədə də keçirilməyib, başqa harada keçirilməli idi?"...

Qədim Nizami yurdunda Nizami Gəncəvinin doğum günlərinin hər il keçirilməsi artıq çoxdan ənənə şəklini alıb. Xüsusilə sentyabr ayında şəhər Nizami ruhu ilə yaşayır, sərgilər, gəzintilər, müsabiqələr, konsert proqramları təşkil olunur.

Şairin 881 illiyinə həsr olunmuş "Nizami irsinin qorunması, nəsillərə



ötürülməsi, təbliği" adlı tədbir də bu silsilədənir. Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və Nizami Gəncəvi muzeyinin təşkilatçılığı ilə keçirilən bu tədbir dahi şairin Məqbərəsinə ziyarət etməklə başlanmış-

dır. Şairin məzarının üzərinə gül dəstələri düzülmüş, ruhuna dualar oxunmuşdur.

Qonaqlar daha sonra Nizami muzeyinin foyesində kitab sərgisinə və Nizami Gəncəvinin "Xəmsə"sinə həsr olunmuş rəsm sərgisinə baxmışlar.

Tədbirin rəsmi hissəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətoğlu çıxışında dahi Azərbaycan şairi, müəffəkiri Nizami Gəncəvinin 881 illiyinə həsr olunmuş tədbirlərə start verilməsini bildirmişdir. O, demişdir ki, cənab Prezident İlham Əliyevin 2021-ci ili "Nizami Gəncəvi ili" elan etməsi Nizami Gəncəvi irsinə göstərilən xüsusi diqqətin parlaq ifadəsidir. İdarə rəisi çıxışında silsilə tədbirlərin bütün mədəniyyət müəssisələrində keçiriləcəyini diqqətə çatdırmışdır.

Tədbirdə çıxış edənlər Nizami Gəncəvinin həyatı, yaradıcılığı, irsinin tədqiqi və təbliği barədə danışmışlar.

Sonda dahi şairin qəzəlləri əsasında hazırlanmış musiqi proqramı nümayiş etdirilmişdir.

Hamlet QASIMOV,
"Xalq qəzeti"nin
bölgə müxbiri